

# AZƏRBAYCAN TİBB UNIVERSİTETİ

ƏMR

№ \_\_\_\_\_

Bakı şəhəri

“ ” dekabr 2021-ci il

## “2022-ci ildə Azərbaycan Tibb Universitetində Mülki müdafiənin təşkili barədə”

“Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun və “Mülki müdafiənin təmin edilməsi barədə” Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 sayılı Qərarının və mülki müdafiə üzrə digər normativ sənədlərin tələblərinin yerinə yetirilməsi məqsədi ilə obyektə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi, fəvqəladə hadisələrdən müdafiə sahəsində işçilərin hazırlanması, ehtimal olunan və ya baş vermiş fəvqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, ilkin qəza-xilasetmə işlərinin aparılması üçün MM qüvvələrinin yaradılması məqsədilə

### ƏMR EDİRƏM:

1. Mövcud qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Tibb Universitetinin Mülki müdafiə rəhbəri rektor Gəray Çingiz oğlu Gəraybəyli hesab olunsun.
2. MM rəhbərinin müavini - ümumi işlər üzrə prorektor Adilov Nizami Elmar oğlu təyin edilsin.
3. Klinika, fakültə, kafedra və bölmələrdə Mülki Müdafiə rəhbərləri təyin olunsun:

- onkoloji klinikada, direktor
- tədris terapevtik klinikada, direktor
- tədris cərrahiyyə klinikasında, direktor
- tədris stomatoloji klinikada, direktor
- elmi-tədqiqat mərkəzində, direktor
- əsaslı kitabxanada, direktor
- idman kompleksi və üzgüçülük hovuzu, direktor
- fakültələrdə
- kafedralarda

Əmiraslanov Əhliman Tapdıq oğlu;  
Musayev Surxay Novruz oğlu;  
Hadiyev Surxay İsmayil oğlu;  
Səfərov Mahir Əliisa oğlu;  
Qarayev Qalib Şalon oğlu;  
Eminova Ziyafət Sabir qızı;  
Sebeşova Nuriya Salıxcanovna;  
Dekanlar;  
kafedra müdirləri.

4. Ərazi və istehsalat prinsipi nəzərə alınmaqla MM tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, MM qüvvələrinin yaradılması, MM hazırlığının təşkili və aparılmasına nəzarət fəvqəladə hadisələrdən mühafizə üzrə işçilərin hazırlanmasının təşkili məqsədilə aşağıdakı tərkibdə mülki müdafiə qərargahı yaradılsın:

- mülki müdafiə qərargahının rəisi
- mülki müdafiə qərargahının rəisinin rabitə və kəşfiyyat üzrə müavini-rektorun köməkçisi
- mülki müdafiə qərargahı rəisinin təşkilat və şəxsi heyət üzrə müavini, kadrlar şöbəsinin müdiri

Məmmədov Firdovsi Ələsgər oğlu;

Məmmədzadə Ceyhun Fədail oğlu;

Aslanova Raifə İsmət qızı;

- mülki müdafiə qərargahının üzvləri:

a) Köçürmə komissiyasının sədri -Tədris işləri üzrə prorektor Əliyev Sabir Cahan oğlu;

b) Köçürmə komissiyasının sədr müavini – Həmkarlar Komitəsinin sədri Qasimov Cahangir Lətif oğlu;

c) Toplanış təxliyyə məntəqəsinin rəisi – kafedra müdiri Vəliyeva Məhbubə Vəli qızı.

- Məsul katib - MM qərargahının kompyuter üzrə operatoru Mirzəyeva Fəridə Nizami qızı;
- MM qüvvələrinin ümumi komandiri – hərbi səfərbərlik şöbəsinin müdiri Kamalbəyov Əlisa Kamal oğlu.

##### **5. Ştatdan kənar Mülki Müdafiə qərargah rəisləri:**

- |   |                                       |
|---|---------------------------------------|
| -I MP Fakültəsi üzrə, dekan müavini                                       | -Quliyev Mahir İsa oğlu;              |
| -II MP Fakültəsi üzrə, dekan müavini                                      | -Məmmədov Zabit Məmməd oğlu;          |
| -İctimai səhiyyə fakültəsi üzrə, dekan müavini                            | -Qəniyeva Qalina Sədirovna;           |
| -stomatologiya fakültəsi üzrə, dekan müavini                              | -                                     |
| -əczaçılıq fakültəsi üzrə, dekan müavini                                  | -Hacıyeva Esmira Mirbala qızı;        |
| -tədris-terapevtik klinikası üzrə, direktorun müalicə işləri üzrə müavini | -Hacıyeva Fəridə Firudin qızı;        |
| -stomatoloji klinika üzrə, direktorun müalicə işləri üzrə müavini         | -Qaragözov Azər Rafil oğlu;           |
| -onkoloji klinika üzrə, onkologiya kafedrasının professoru                | -Qaziyev Abuzər Yusif oğlu;           |
| -elmi tədqiqat mərkəzi üzrə, elmi işçi                                    | -Qasimov Şimid Hüseyn oğlu;           |
| -əsaslı kitabxana üzrə, biblioqraf  | -Fətəliyeva Adifə Şuriya qızı;        |
| -idman kompleksi və üzgüçülük hovuzu üzrə, mühəndis                       | -Abdullayev Mahir Əvəzağa oğlu;       |
| - kafedralar üzrə   | -kafedra müdirinin göstərişinə uyğun. |

**6.** Tədris-Cərrahiyyə, tədris terapevtik və tədris stomatoloji klinikaları, müstəqil olaraq öz klinikalarında Mülki müdafiə tədbirləri planlaşdırırsınlar və Nəsimi rayonu üzrə FH və MM şöbəsi ilə razılaşırsınlar.

**7.** Mülki müdafiə qərargahı fəvqəladə hadisələrdən müdafiə sahəsində işçilərin hazırlanmasının təşkili üzrə tədbirləri həyata keçirsin və tədrisin gedişinə nəzarət etsin.

**8.** Fəvqəladə hadisələrdən müdafiə sahəsində işçilərin hazırlığına birbaşa rəislər cavabdehdir.

**9.** Əmrin icrasına nəzarət MM qərargahı rəisinə tapşırılsın.

**10.** Əmr aidiyyəti üzrə çatdırılsın.

**REKTOR**

**professor GƏRAY GƏRAYBƏYLİ**

“Razılaşdırıldı”  
Ümumi İşlər üzrə prorektor

Nizami Adilov

Hazırladı:  
Mülki müdafiə qərargah rəisi

Firdovsi Məmmədov